



## ŞƏRBƏTƏLİ MAHMUDOV

### ÇAĞIRIŞ

Unutmayaq keçmişin bu ağrı-acısını,  
Nifrəti süngü edək, qeyrəti isə qalxan.  
Oğul ata-anasın, qardaş da bacısını,  
Heç vaxt darda qoyması, şərəfdür axıtsa qan,  
Bu Vətənin əmridir, çağırır Azərbaycan!

Düşməndən qisas alaq, ona həddin göstərək,  
Qisası qiyamətə qoymaq olmaz bircə an.  
Müzəffər ordu kimi bir yumruqda birləşək,  
Biz oğuz nəslindənik, sərkərdəmiz Qazan xan,  
Bu Vətənin əmridir, çağırır Azərbaycan!

Sarılaraq silaha düşmənə qan udduraq,  
Qoy şəhid qanı olsun tökülən hər damla qan.  
Düşmən gömülsün yerə, üstündən addımlayaq,  
Qurtula bilməz qarğı qartalın caynağından,  
Bu Vətənin əmridir, çağırır Azərbaycan!

Ey Azəri əsgəri, sən türksən, ər oğlu ər,  
Şirtək atıl irəli, yağıya vermə aman.  
Bulan düşmən qanına, zərbini ona göstər,  
Oxu Zəfər mahnısın, artıq yetişib zaman,  
Bu Vətənin əmridir, çağırır Azərbaycan!

### KƏSİLƏYDİ KÖKÜ KAŞ

Nə qədər bölmək olar neçə yerə yer üzünü,  
Dağıdır hamarını, dağ eləyibsiz düzünü.  
Zülmətə qərq elədiz gecəsini, gündüzünü,  
Kəsiləydi kökü kaş, bəd əməlin, cümlə şərin,  
Dincələydi canı kaş, terror əlindən bəşərin.

Dünyanı bölüşməyə bir bəhanə axtarılır,  
Birisi silah satır, biri silaha sarılır.

Dağılır xanimanlar, məzlam insanlar qırılır,  
Kəsiləydi kökü kaş, bəd əməlin, cümlə şərin,  
Dincələydi canı kaş, terror əlindən bəşərin.

Terrorun nə dini var, nə namusu, nə qeyrəti,  
Nə irqi, nə rəngi var, nə də ki, bir milliyyəti.  
Ancaq məqsədi var qırmaq üçün bu milləti,  
Kəsiləydi kökü kaş, bəd əməlin, cümlə şərin,  
Dincələydi canı kaş, terror əlindən bəşərin.

Sarıyıb bədəninə bombaları, mərmiləri,  
Arayıb axtarırlar insan gur olan yerləri.  
Partladıb metro, qatar, yaxud da ki, məscidləri,  
Kəsiləydi kökü kaş, bəd əməlin, cümlə şərin,  
Dincələydi canı kaş, terror əlindən bəşərin.

Ağıldan çox kəm olan belə qolu zorluların,  
Olaydı imkanımız, bağlayaydıq əl-qolların.  
Yandırıb kül eləyərdik atəşində tonqalların,  
Kəsiləydi kökü kaş, bəd əməlin, cümlə şərin,  
Dincələydi canı kaş, terror əlindən bəşərin.

### QONAQ GƏLƏNDƏ

Bizim bu yerlərə qonaq gələndə,  
Al günəş şüasın yayanda gəlin.  
Narın yaz yağışı nurun səpəndə,  
Yellər boz buludu qovanda gəlin.

Ulduzlar sayışib göz eyləyəndə,  
Gecə köcün yığıb, sürüüb gedəndə.  
Yer üzü şipşirin mürgü döyəndə,  
Səma saçlarını yolanda gəlin.

Torpağın gözündən yuxu qaçanda,  
Alça, badam, zoğal çiçək açanda,  
Yasəmən ətrafa ətir saçanda,  
Bülbül şahbudağa qonanda gəlin.

Taxıl zəmiləri barın verəndə,  
Göy meyvələr şirələnib dəyəndə,  
Ağaclar başını yerə əyəndə,  
Dibinə kölgəsin salanda gəlin.

Kəkotu, çayotu, çobanyastığı,  
İtburnu, yemişan, həm yer fisdiği,  
Ellerin təbii məcun sandığı,  
Dərmana ehtiyac duyanda gəlin.

Qədim Çıraqqala göyə baş vurur,  
Sal qaya üstündə boylanır məğrur.  
"Qalaltı naftsu"yu hər yanda məşhur,  
Sədasi qəlblərə dolanda gəlin.

Sərin dağ havası məlhəmdir cana,  
Saqlamlıq bəxş edir hər bir insana.  
Üz tutub gəlsəniz bizim Şabrana,  
Şərbətin qonağı olanda gəlin.

## SƏADƏT NƏĞMƏSİ

Qoy bitsin ellərin kədəri, yası,  
Sevinsin könüllər, dincəlsin ürək.  
Geyinsin qız-gəlin bayram libasın,  
Qəmdən uzaqlaşaq, kədəri silək.

Ağsaqqallar elçi düşsün ellərə,  
"Həri"lər alınsın, xına vurulsun.  
Oğlanlar evlənsin, qız getsin ərə,  
Qapılarda toy mağarı qurulsun.


Yayılsın hər yana tar-kaman səsi,  
Ruha qida versin yenə mahnilər.  
Vəcdə gətirsin "qara zurna" hər kəsi,  
Qol qaldırıb büsat qursun analar.

Gənclərimiz qoy işləsin həvəslə,  
Ləzzət alsın xoşbəxtliyin dadından.  
Gəlin layla desin həzin bir səslə,  
Baxıb fərəhlənsin öz övladından.

Nənə nəvəsinə danışın nağıl,  
Şirin xəyallara dalsın nəvələr.  
Bol qazanc gətirsin evinə oğul,  
Səadət nəğməsi çalsın nəvələr.

Şərbət, sevincini payla, gizlətmə,  
Qoşul nəvələrə, rəqs eylə sən də.  
Tələsmə "getməyə", bizi tərk etmə,  
Yaşamaq haqqın var nəğmələrində.

Şərbətəli Mahmudov



## QURBANAM

Öz cavənləq ömrünü sən yaşaya bilmədin,  
O ağrılar, acılar əydi belini anam.  
Bu dəhşətli dönümün önündə əyilmədin,  
Düşdüyün məşəqqətə, zəvalına qurbanam.

Gəlinlik palтарını soyunub geydin qara,  
Sən arxa cəbhədəki döyüsdə əsgər oldun.  
Çalışdığın hər işdə örnəkdin insanlara,  
O şümsəd əllərinin qabarına qurbanam.

Can yandırdın ər kimi ən çətin işlərdə sən,  
Kotanla yer şumladın, dəryazla ot da çaldın.  
Kişilərdən geridə qalmadın bir an da sən,  
O kişi qeyrətinə, vüqarına qurbanam.

Atasız olduğumu heç vaxt bildirmədin sən,  
O ağrılı günlərdə atam-anam olmusən.  
Atamın peşəsini mənə özün vermişən,  
Bu mötəbər, bu müdrik qərarına qurbanam.

Əsil müəllim olub işimdən zövq almışam,  
Bütün uğurlarımızda xüsusi payın vardır.  
Ana, həyatda yoxsan, indi yetim qalmışam,  
Uyuduğun torpağa, məzarına qurbanam.

## **YAZ BƏNÖVŞƏSİ**

Qışın şaxtasından əsib-titrəyib,  
Yoxdur siğınacağı, yoxdur kimsəsi.  
Adı kol dibində məskən eyləyib,  
Dədə Qurbanının yaz bənövşəsi.

Elə bil məhbəsdür, düşübdür əsir,  
İçində ağlayır, çıxmayırla səsi.  
Daha bezib qışdan, yaza tələsir,  
Dədə Qurbanının yaz bənövşəsi.

Bilirəm nə üçün boynu bükləüb,  
Yəqin ki, çox çəkib həsrət təşnəsi.  
Odur ki, dünyadan inciyib, küsüb,  
Dədə Qurbanının yaz bənövşəsi.

Boynu əyri qalıb nə vaxtdan bəri,  
Yetim qızçıqaztək yoxdur bir kəsi.  
Gün gələr, gülümşər bir yaz səhəri,  
Dədə Qurbanının yaz bənövşəsi.

Yaz gələr, bu qara buludlar qaçar,  
Yurdumda açılar bahar süfrəsi.  
Yenə də ətrafa xoş ətir saçar,  
Dədə Qurbanının yaz bənövşəsi.

## **CIRAAQQALA TƏƏSSÜRATLARI**

Xoş gördük, a dostlar, Şabran elində,  
İnanın, hamiya hörmətimiz var.  
Qonaqpərvərlikdə ad çıxartmışıq,  
Çox zəngin ənənə - adətimiz var.

Xidmətə hazırlıdır "Buz bilaq"ımız,  
Yayılıb hər yana səs-sorağımız.  
Bizdən razı qalıb hər qonağımız,  
Hamiya birbəbir rəğbətimiz var.

Məşhur abidədir Çıraqqlamız,  
İyulda buz tökən daş mağaramız.  
Yamyasıl meşəmiz, gömgöy talamız,  
Sərin havamız var, sərvətimiz var.

Şair Rafiq Oday, Namiq Dəlidag,  
Asif Asimanın şair təbi çağ.  
Qafqaz Əvəzoğlu coşub-dاشacaq,  
Ruha qida verən sərvətimiz var.

Məhəbbət aşiqi Müşfiqlə Natiq,  
Zəngilan Əlinin söhbəti məntiq.  
Sevinc Qəribqızı həm gözəl-əntiq,  
Hələ açılmamış hikmətimiz var.

Nizami Kolanlı, Şabranlı Şərbət,  
Qoşma, gərəylisi yaradır heyrət.  
Sevinc müəllimin şəxsində əlbət,  
Həm namus, həm qeyrət, ismətimiz var.

Rafiq bəy seçilir müdrikliyilə,  
Asif ofsunlayır şirin diliylə.  
Hərə şeir deyir şair təbiylə,  
Bitib-tükənməyən söhbətimiz var.

Bu, bir xatırədir, bu, bir görüşdü,  
Ürək-qəlb dostları burda görüşdü.  
Zaman necə gəldi, necə ötüşdü,  
Bilmədik, nə gözəl qismətimiz var.

**7-8 iyul, 2018**

## **QƏZƏL**

Könlüm quşu uçub gedib, mən qalmışam intizarda,  
Niyə gedib, neyçün gedib, məskən edib bilməm harda.

Soraqlaşdım çox kimsədən, gördüm deyən heç olmadı,  
Yorğun düşdüm axtarmaqdən, abdal oldum bu yollarda.

Mən onunla görüşmüşdüm allı-güllü bir baharda,  
Niyə məni o, tərk etdi payız günü bu XƏZANDA?

Düşünürəm, daşınram, getməyinin səbəbi nə?  
İnanmiram küsə məndən, bəlkə düşüb qalıb darda.

Keçir günüm ahu-zarla, ötür aylar aram-aram,  
Həsrətini çəkə-çəkə axtarıram xəyallarda.

Yuxum ərşə çekilsə də, öz könlümü ram edirəm,  
İstəyirəm yatam, bəlkə onu görüm röyalarda.

Mən Şərbətəm, düşünürəm uçub gedən könül quşu,  
Dönər bir gün qaranquşa, qovuşarıq bir baharda.